





Windows XP İşletim Sistemleri için yapılması gerekenler;



Öncelikle Klasör seçeneklerinden Gizli Klasörleri açmamız gerekiyor.





Gizli Klasörler açıldıktan sonra C:\Documents and Settings klasörü altındaki tüm kullanıcıların klasörlerine girilir ve adında "Application Data","AppData","LocalLow","Local Settings" geçen klasörlere tek tek bakılır ve "Sun" klasörleri silinir.









Bu işlemleri yaptıktan sonra Java Appletinin yüklenmesi sırasında ilk seferde sunucudan gerekli verileri indirir ve bunları LocalLow içinde tutar. Bu nedenle ilk denemede Java penceresinin yüklenme süresi uzun sürebilir.

Olusturacağınız imza 5070 sayılı Elektronik İmza Kanunu'na göre elle atılan imzaya eşdeğer yasal geçerliliği olan güvenli elektronik imzadır.

İmzalanacak veri görüntüleme

Yazı Görünümü

HTML Görünümü

| | |
|---|-------------------|
| | Oray OKTAY aaa |
| EK : | |
| | |
| | |
| ... / ... / ... | aaa : U. BEŞLİ |
| İnönü Bulvarı No:4 Bakanlıklar 06644 Ankara Ayırtılı bilgi için irtibat:U.BEŞLİ | |
| Telefon: (312)422 46 17 Faks: (312)417 49 66 | |
| e-posta: bilgiislem@icisleri.gov.tr Elektronik Ağ: www.icisleri.gov.tr | |

İmzala



İptal

Kaydet

%100